



kanları daha genişdir. Bir hadisəni danışım. Bir gün dərs üçün müəllimimi gözləyirdim, onun isə o qədər də çox vaxtı olmurdu. Düşünürdüm ki, müəllim məşinı televiziyadan bir az uzaqda saxlasaydı, onu orada qarşılayardım, televiziyanın qapısına çatana qədər də ünsiyyət imkanımız daha çox olardı və vaxt qazanardım. İndi öyrəndənlər çoxdur, amma baxır hansı formada. Öyrənmək istəyənlərin olmadığını, ya az olduğunu deyə bilmərəm.

- Deyirlər ki, gözəl danışq qabiliyyətinə malik olmaq hər kəs üçün böyük üstünlükdür.

- Hər kəs nitqi vasitəsilə özünü təqdim etmiş olur. Bir dəfə diktör Rafiq Həşimov Xorxe Luis Borxesin "Qılınc əlin davamıdır" misalını çəkdi. Mən bunu eşidəndən sonra gündəliyəmə bir qeyd etmişdim ki, "nitq ruhun

- Mətn üzərində çalışmaq, kamera ilə ünsiyyət, səhnədən tamaşaçı ilə enerji mübadiləsi. Hər biri ayrı-ayrılıqda təkmil yanaşma tələb edir.

- Bu, 15 ildə adiləşmədi?

- Adiləşsəydi, indi tamam başqa sahə ilə məşğul olardım. Mətn canlıdır və onu necə oxumaq lazım olduğunu özü sənə deyir. Mətn necə səsləndirilməsinə, oxunmasını və təqdim edilməsinə natiqdən, aparıcıdan və ifaçıdan gözləyir. Mətni oxumağın ən yüksək səviyyəsi düşünürəm ki, ifadır. Bu zaman nitq sanki, musiqiyə çevrilmiş olur. Bir mətni bir neçə şəxs oxuyur və hər birinin də öz tamaşaçısı və dinləyicisi var. Məşhur bir kəlam var: Söz həmişə xatırlayır ki, əvvəli musiqi olub.

- Məncə, nə qədər işimizi sevsək də, bəyənmədiyimiz tərəfləri də olur. Aparıcılıqda bəyənmədiyiniz tərəf var?

- Vaxtımı çox almasını demək olar. Ancaq mən özüm bunu bir o qədər də hiss etmirəm. Bəlkə də doğmalarım, dostlarıma istədiyim qədər zaman ayıra bilmirəm. Yəqin onlar bunu daha çox hiss edir və buna görə onlardan üzr istəyirəm.

daşı ilə telefonla danışırıq. Efirə çıxmağıma bir saat qalmışdı. Xanımı zəng vurdu, söylədi ki, Rafiq müəllim dünyasını dəyişdi.

- Axşam efiri nəyə görə bu qədər önəmlidir?

- Bu, televiziya rəmzi mənə daşıyan məqamlardan biridir. Ana xəbər aparıcısı daha çox məsuliyyəti üzərinə götürmüş olur. Məhz 33 yaşında bu işi mənə həvalə edilməsi çox yaxşı oldu. Düşünürəm ki, daha tez çıxsaydım, keyfiyyətli alınardı. Çünki tamaşaçı oturuşmuş, həyatda müəyyən qədər təcrübə qazanmış insanla ünsiyyət etmək və informasiya almaq istəyir. Beynəlxalq təcrübədə əsas xəbər aparıcıları 35-40 yaşdan sonra həvalə olunur.

- Bəzən işçilər özlerini hansısa işi görməyə layiq bilirlər, rəhbər hələ ki o qənaətdə olmur. Bu zaman həmin işçilərin bir qismi narazılıq dolu fikirlər səsləndirirlər. Siz bir az başqa cür yanaşdınız.

- Düşünürəm ki, insan ilk növbədə özü ilə ədalətli davranmalıdır. Yeni heç kim eşitməyə belə, özü ilə açıq söhbət etməyi bacarmalıdır. Məhz bu halda şəxsi keyfiyyətlərini qəzəbsiz qiymətləndirməyi öyrənirsen.

- Yeni insan özünü doğru qiymətləndirməyi bacarmalıdır?

- Bu, arzuolunandır. Yeni sən ilk növbədə qəlbinlə danışsan, sonra beyninlə, sonra nitqinlə.

- Bəzən isə əksinə olur, rəhbərlik layiq görür, kadr işi görə biləcəyini düşünür.

- Ola bilər və bu, çox yaxşıdır. O artıq anlayır ki, nəyə çatmalıdır. İnsanın seçim hüququnu özündə saxlaması daha yaxşı haldır. Səni möhkəmləndirmək üçün müxtəlif situasiyalara sala bilərlər. Bu, həmin müxtəssis üçün güclü immunitet yaratmaq istiqamətində bir vasitə ola bilər.

- Sizin xaraktercə çox dəqiq, xırdalığlara belə həssas yanaşan biri olduğunuzu deyirlər.

- Deyilənlərə qalsa, artıq evliyəm, bir övladım var. Hətta bir dəfə boşandığımı da söyləyənlər olub (gülür). Televiziya detallar çox vacibdir. İtalyanların məşhur atalar sözü var: Uğur detallarda gizlidir. İşin keyfiyyəti məni xüsusilə düşündürən amillərdəndir.

- Niyə evlənmirsiniz?

- Vaxt yoxdur (gülür).

- Bəlkə bu cəhətdən də xırdalığlara fikir verirsiniz?

- Xırdalığ deyəndə nəyi nəzərdə tutmaq da insana görə dəyişir. Uğur, müvəffəqiyyət, sosial status, bunların hamısı çox gözəldir. Hər bir insan buna çalışır. Mənə görə həyatda ən çətin olan öz insanını tapmaqdır. Bu günlərdə bir eksperimentlə tanış oldum. Amerikalı araşdırmaçılar 4-8 yaş arası uşaqlara "sevgi nədir?" sualını ünvanlayıblar. Orda müxtəlif maraqlı fikirlər var idi. Mənə ən çox xoş gələn 4 yaşlı bir uşağın fikri oldu. Deyir ki, kimsə səni sevirse, sənin adını xüsusi tələffüz edir, bilirsen ki, sənin adın onun ağızında təhlükəsizlikdədir.

- Yeni bir az da adınızı elə səsləndirən biri olmalıdır?

- Çalışım ki, şəxsi həyatımı müzakirə etməyim. Çünki diqqət cəlb edən tərəflərdən ola bilər. Mənim üçün münasibət birlikdə susmağı bacarmaqdır.

- Sosial şəbəkədə aktivsiniz, bu, həm də tamaşaçılara sizinlə rahat əlaqə saxlamaq imkanı verir. Burada tamaşaçılar sizə yazırlarmı?

- Bəli, yazırlar və hətta onların bir qismini özüm üçün saxlayıram. İşim məsuliyyətlə yanaşmağa çalışıram və zəhmətimin hədəf getmədiyini anlamaq üçün tamaşaçı reaksiyası mənə yardım edir. Mən o formada tərbiyə almışam ki, bu sənətdə gözləntim yalnız tamaşaçıdan olub. Müəllimlərim mənə bu sənəti təmənnaş öyrədiblər. Heç bir maraqlı, daxili təmənna güdmədən təhsil veriblər. Eyni zamanda tamaşaçı üçün çalışmaq hissini aşılayıblar. Tamaşaçıların məni izləməyə, dinləməyə borcu yoxdur. Əgər fəaliyyətimlə onların diqqətini istiqamətləndirə bilmisəmsə, bu mənim üçün xoşdur. Həm də tamaşaçı qarşısında məsuliyyət hiss edirəm. Düzdür, kameraya baxanda tamaşaçını görmək olmur, amma mən onları hiss edirəm. Tənqidi məktublar da olur, bu da normaldır.

- Nə ilə bağlı tənqid edirlər?

- Nə üçün efirdə az təbəssüm edirsiniz və ya az gülürsünüz? Bildirirəm ki, verililərin formatı buna imkan vermir. Amma aparıcısı olduğum tədbirlərin formatından asılı olaraq kifayət qədər şən oluram (Gülür).

“Mən xəbərdə böyümüşəm”

Ceyhun Əli: “Düşünürəm ki,

insan ilk növbədə özü ilə ədalətli davranmalıdır”

Aygün Asımqızı

15 ildir ki, televiziya, xəbər sahəsindədir. Bu müddətdə onu paralel olaraq başqa işlərdə də görmüşük, ancaq xəbərdən uzaqlaşmayıb. Deyir ki, işini, xəbəri sevir. İşinin ən çox sevdiyi tərəfi mətn üzərində çalışmaq, kamera ilə ünsiyyət, səhnədən tamaşaçı ilə enerji mübadiləsi olduğunu deyən müsahibimiz İctimai Televiziya və Radio Yayınları Şirkətinin İctimai-Siyasi proqramlar departamentinin aparıcısı Ceyhun Əlidir.

- Bir xanım videonuza belə bir rəy yazmışdı: “Səliqəli görünüşünüz, səlis nitqiniz var”. Görünüş mövzusunda da gələrik, amma mənə, birinci nitqlə başlayaq. Bilirəm ki, sizin xüsusilə diqqət etdiyiniz məsələdir.

- Yaxşı başladıq (Gülür). Nitq həyat tərzidir. Əgər nitqimin formalaşmasından danışsaq, bu, ailəmdən gəlib. Formalaşmağım da nənəmin xüsusi rolu olub. Kiçik yaşlarımda mənə nağıllar, qaravəllilər, yanılmaclar öyrətdirdi. Sonra öyrəndiklərimi ona söyləməyimi istəyirdi. Nələri-sə düzəltdirdi, qeydlər edirdi.

Orta təhsilimi İncəsənət Gimnaziyasında almışam. Orada çalışan pedaqoqlar müxtəlif bacarıq və istedadı ilə fərqlənən şagirdlərə xüsusi diqqət yetirirdilər. Sevinirəm ki, uşaq ikən həmin pedaqoqlardan dərs almışam. Gimnaziyaya qəbul olanda direktor Oqtay Rəcəbovun qəbuluna apardılar və ona Xəlil Rza Ulutürkün vəfatı ilə bağlı yazdığım şeiri söylədim. O da məni Bədii yaradıcılığa yönəltməyi tapşırırdı. Həmin dövrdən başlayaraq müəllimlər formalaşmaqda olan bir uşağın üzərində iş aparmağa başladılar.

Sonra isə universitet təhsilinin rolunu vurğulamaq istəyirdim. Sevinirəm ki, istər məktəb, istərsə də universitet dövründə peşəkar və gözəl insani keyfiyyətlərə malik müəllimlərim olub. Son dövrlərə qədər ibtidai sinif müəllimlərimlə belə, əlaqə saxlayırdım. Sonra o, evini dəyişdi və əlaqəmiz itdi. Başqa bir müsahibədə də qeyd etmişəm, yenə demək istəyirəm ki, əgər müəlliməm Züleyxa xanım bizim müsahibəni oxusa, bilsin ki, onunla əlaqə saxlamaq istəyirəm.

- İnsanlarımızın səlis nitqə yanaşmasında zamanla hansı dəyişikliyi müşahidə edirsiniz?

- Bizim öyrəndiyimiz dövrə nisbətən, hazırda səlis nitqə yiyələnmək imkanları daha əlçatandır. Həmin dövrdə hansısa məlumatı almaq üçün kitabxanaya getməyə məcbur olurduqsa, indi bu məlumatları əldə etmək im-

namıdır”. Bu qənaətə gələndə və fikri kağıza köçürəndə 19-20 yaşım var idi. İstənilən fəaliyyət sahəsində çalışan şəxs nitqi, hadisələrə münasibəti, daxili vəziyyəti ilə özünü təqdim etmiş olur.

- İstər universitetlərdə, istərsə də müxtəlif şirkətlərdə mühazirələr oxuyur və fərdi dərslər keçirsiniz. Biznes mühitindəki rəhbər şəxslərin nitqinin təkmilləşdirilməsi istiqamətində də işləyirsiniz. Düzgün danışq texnikasına malik olmaq onların işinin keyfiyyətinə necə təsir edir?

- Daha çox etiraf edirlər ki, əvvəllər ana dilimiz bu qədər zəngin, musiqili olduğunun



fərqi yarmayıblar. Nitq onların işinə birbaşa təsir edən amillərdəndir. Maraqlı bir məqamı müşahidə etmişəm. Azərbaycan dili ilə bağlı biliklərini artıran şəxslər işgüzar mühitdə onlara qarşı inamın artdığını etiraf edirlər.

- 3-cü kursdan - 15 ildir ki televiziya sahəsindəsiniz. Bu zaman kəsiyi izləyici üçün yaqın ki bir göz qırpımında keçib. Bəs sizin üçün?

- Bəzən hiss edirəm ki, bir göz qırpımında keçib. 35 yaşa necə çatdığımı bilmirəm (gülür). Hərdən düşünürəm ki, 20-25 yaşında-yam və o dövrdən bəri daxili enerji içimdə daha da artıb. Fəqət hansı mərhələlərdən, çətinliklərdən keçdiyimi, hansı nailiyyətlərimin, uğursuzluqlarımın olduğunu düşünəndə, anlayıram ki, elə də qısa zaman keçməyib.

- Bu müddətdə paralel işləriniz də olub, amma xəbərdən tam uzaqlaşmamısınız.

- Xəbəri sevirdim. Çünki xəbər aparıcı üçün sanki, tonusdur. Mən xəbərdə böyümüşəm. ANS-ə gələndə 20 yaşım var idi. Əvvəlcə təcrübəçi diktör, sonra diktör, sonra aparıcı, reportyor, xüsusi müxbir, radio-da aparıcı, xüsusi analitik qrupda müxbir və s. Eyni zamanda, yaradıcılığa da meyil edirdim, ona görə xəbərle məhdudlaşmamağa çalışırdım.

- İşinizin ən çox sevdiyiniz tərəfi nədir?

- Deyirlər ki, insanın xarakteri çalışdığı işə uyğunluq təşkil etməlidir. Xarakterinizdə əsas nəyi bu sahə ilə uyğun görürsünüz?

- İnadkarlıq.

- İndiyə qədər nəyi inadkarlıq göstərək əldə etmişiniz?

- Mən təcrübəçi kimi işə başlayanda bir neçə kanalda müsabiqələrdə iştirak etmişəm. Əksəriyyəti “səndə alınmayacaq” tipli cavablar vermişdi. Hətta kanalların birində demişdilər ki, sən hələ uşaqsan, həyat məktəbini keçməlisən. Mən də o sözü gündəliyəmə yazmışdım. 10 ildən sonra həmin sözü söyləyən adamla təsadüfən küçədə rastlaşdım. Bildirdim ki, televiziya böyüməyə başlamışam (Gülür).

- Bəs özünüz TV-də işçini seçən tərəf olmusunuz?

- Təəssüf ki, hazırda aparıcılar üçün vaxtaşırı müsabiqələr keçirilmir. Amma reportyorların işə qəbulunda iştirak etmişəm.

- Reportyorları seçəndə bəyənmədiyiniz, uyğun görmədiyiniz halda necə davranırsınız?

- İnsanların umduğunu onlardan əsirgəməməyə çalışıram. Mən də telejurnalist, reportyor olaraq formalaşmağım üçün uzun yol, asan olmayan mərhələlərdən keçmişəm. Külek, ayaz, şaxta vura-vura möhkəmlənirəm. Seçim zamanı ilk növbədə müsabiqədə iştirak edən müdavimin işinə sevgisinin olub-olmadığını hiss etməyə çalışıram. Əgər sevirse, bu zaman ondan istədiyini əsirgəməməyə çalışıram.

- Nəyi indiyə qədər deməmişiniz?

- Bunu indiyə qədər deməmişdim. Əvvəllər çalışdığım yerdə uzun illər nədənsə, axşam efirine çıxmağımı istəmədilər. Həmişə ustadımız, mərhum Rafiq Hüseynli mənə deyirdi ki, niyə axşam efirine çıxmırsan? Tale elə gətirdi ki, mənim ilk axşam efirine çıxdığım gün Rafiq müəllimin Almaniyada dünyasını dəyişdiyi günə təsadüf etdi. Almaniyada getdiyi vaxtdan hər gün həyat yol-

